

**“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın
icra vəziyyətinə dair Dövlət Statistika Komitəsinin 2022-ci il üzrə hesabatı**

Sıra N-si	Tədbirin adı	İcra müddəti	Görülmüş işlər
1.2.	Dövlət qurumları tərəfindən korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı illik tədbirlər planlarının hazırlanması, həmin tədbirlər planlarının icrası barədə hesabatın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi	2020-2022	“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il üzrə tədbirlər planı”na uyğun olaraq Dövlət Statistika Komitəsi kollegiyasının 2022-ci il 26 yanvar tarixli, 1/3 nömrəli qərarı ilə “Korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı Dövlət Statistika Komitəsinin 2022-ci il üzrə tədbirlər planı” təsdiq edilmiş və bu barədə məlumat elektron qaydada Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edilmişdir (email:office@commission-anticorruption.gov.az). Həmçinin müvafiq tədbirlər planının 2022-ci il üzrə icrası barədə hesabat Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilmişdir.
1.6.	Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlər keçirilməsi üçün bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına dəstək verilməsi	2020-2022	Açıq Hökumət Milli Platformasının koordinatoru Ə.Nuriyev tərəfindən “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət” və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Z.İbrahimli tərəfindən “Etik davranış qaydaları” mövzularında noyabr ayında Dövlət Statistika Komitəsi aparatının və yerli statistika orqanlarının 100 əməkdaşının iştirakı ilə təlimlər keçirilmişdir. Təlimlərdə korrupsiya anlayışı və onun formaları, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, müraciətlərə baxılmasının xüsusiyyətləri, korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar, həmçinin etik dilemmalar, onların həlli yolları, düzgün davranış qaydaları və ona əməl olunmasına nəzarət və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verilmiş, interaktiv fikir mübadiləsi aparılmışdır. Statistik məlumat istifadəçiləri, həmçinin qeyri-hökumət təşkilatları Dövlət Statistika Komitəsinin rəsmi internet sahifəsində yayımlanan bütün statistik məlumatları məhdudiyyətsiz əldə edə bilirlər və bununla bağlı qeyri-hökumət təşkilatları tərəfindən hesabat dövründə Komitəyə hər hansı müraciət daxil olmamışdır.
1.9.	Dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabatların hazırlanması və bu barədə məlumatların açıqlanması	2020-2022	Dövlət Statistika Komitəsi aparatının və yerli statistika orqanlarının əməkdaşları üçün etik davranış məsələləri ilə bağlı elektron qaydada seminar keçirilmiş, seminar materiallarının elektron versiyaları Komitənin “Public” daxili şəbəkəsində yerləşdirilmişdir. Təlim zamanı dövlət qulluqçularının etik davranış qaydaları, onların əhəmiyyəti və tətbiqi məsələləri barədə iştirakçılara məlumat verilmiş, onların sualları cavablandırılmışdır.

Sıra N-si	Tədbirin adı	İcra müddəti	Görülmüş işlər
			Eyni zamanda, "Dövlət Statistika Komitəsi tərəfindən etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbeh tədbirləri barədə illik hesabat" hazırlanmış və Dövlət Statistika Komitəsinin internet sahifəsində yerləşdirilmişdir.
3.3.	Risk qiymətləndirilməsi üçün zəruri olan statistik və digər zəruri məlumatların maliyyə monitorinqi orqanına təqdim edilməsi və ümumiləşdirilməsi	2020-2022	İqtisadiyyat Nazirliyi tərəfindən Dövlət Statistika Komitəsinə daxil olmuş "Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində milli risk qiymətləndirilməsi 2015-2021" adlı sənədə Komitə tərəfindən baxılmış və bununla bağlı müvafiq təkliflər İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.
4.1.	Dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə həmin xidmətlər üçün tələb olunan sənədləri elektron qaydada əldə etmək, habelə dövlət orqanlarına gəlmədən həmin sənədləri elektron formada təqdim etmək imkanlarının genişləndirilməsi	2020-2022	<p>Fəaliyyətini müvəqqəti dayandırmış statistik vahidlər üçün statistika orqanlarına gəlmədən bu haqda məlumatın verilməsi imkanının yaradılması məqsədilə müvafiq arayış formasının skan olunmuş elektron versiyasının Dövlət Statistika Komitəsinin internet sahifəsinin "Rəsmi statistik hesabatların təqdim edilməsi" informasiya sistemində yerləşdirilməsi həyata keçirilmiş və 01.12.2022-ci il tarixinə statistik vahidlər tərəfindən bu üsulla 2278 elektron arayış müvafiq informasiya sistemində yerləşdirilmişdir.</p> <p>2012-ci ildən etibarən həyata keçirilən "Rəsmi statistik hesabatların təqdim edilməsi", "Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi", "Statistik məlumatların (göstəricilərin) verilməsi", "Statistik nəşrlərin (kitabların) onlayn satışı" və "Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi" elektron xidməti ilə yanaşı, sahibkarlıq subyektlərinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair arayışın Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilməsi prosesinin də avtomatlaşdırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi məqsədilə 2022-ci ildə yeni "Sahibkarlıq subyektinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair elektron arayışın verilməsi" elektron xidməti yaradılaraq "Dövlət Xidmətlərinin Elektron Reyestri"yə daxil edilmiş və Komitənin rəsmi internet sahifəsində yerləşdirilmişdir.</p> <p>Komitə tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən elektron xidmətlərin təhlükəsizliyini və dayanıqlığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yeni "Hosting V2" infrastrukturunun tələblərinə uyğun olaraq server və proqram təminatı yenilənmiş, nizamlaşdırılmışdır.</p>

Sıra N-si	Tədbirin adı	İcra müddəti	Görülmüş işlər
			<p>işləri görülmüş, uyğunsuzluqlar aradan qaldırılmış, elektron xidmətlərin monitorinqi aparılaraq yeni infrastrukturun tələblərinə uyğun istismarı təmin edilmişdir.</p> <p>Dövlət Statistika Komitəsi tərəfindən göstərilən xidmətlər “Dövlət qurumlarında elektron xidmətlərin, informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsi” qaydalarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin apardığı qiymətləndirmənin nəticələrinə əsasən 273 adda xidmət göstərən 28 dövlət qurumu arasında 3-cü yeri, qurumların elektronlaşma dərəcəsinin reyting matrisində isə 100% nəticə ilə üst sıradadır yerləşmişdir.</p> <p>Elektron xidmətlərdən istifadə qaydaları barədə inzibati rəqlamentlərə yenidən baxılmış, xidmətlər üzrə yeni bildiriş formaları hazırlanaraq onların avtomatik rejimdə sorğu edən şəxslərə göndərilməsi tam təmin edilmişdir. “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidmətində rəsmi statistik hesabatı formaları və statistik işlərlə bağlı yeni proqram təminatları üzrə 17 iş alınmış, mövcud informasiya sistemləri əsasında yeni icmal məlumatlarının (cədvəllərin) alınması və s. bu kimi işlər üzrə 24 proqram təminatında müvafiq dəyişikliklər edilmişdir. “Statistik nəşrlərin (kitabların) onlayn satışı” elektron xidmətində müraciətlərin vəziyyətini izləmək, eləcə də sifarişlərin vaxtında yerinə yetirilməsini təmin etmək məqsədilə “Sifarişlər cədvəlinə baxış https://www.azstat.org/xidmetler/neshrlər_v3.0/baxış.php” veb-səhifəsi hazırlanmışdır. Bundan əlavə, sözügedən elektron xidmətin sənəd dövriyyəsinə inteqrasiyası həyata keçirilmiş, müraciətlərin avtomatik qeydə alınması və icra vəziyyətinin izlənməsi prosesi yaradılmışdır.</p> <p>Bundan əlavə, Dövlət Statistika Komitəsinin internet səhifəsində onlayn əlaqə vasitəsi (çat) yaradılmışdır ki, istifadəçilər bu xidmətdən istifadə edərək sorğuları iş günləri saat 09:00-dan 18:00-dək (nahar fasiləsi istisna olmaqla) real vaxt rejimində göndərə və cavab ala bilərlər.</p>
4.2.	Dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu	2020-2022	<p>Dövlət qurumlarının məlumat bazalarının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına “Elektron hökumət” şlüzü vasitəsilə inteqrasiyasına dair Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Elm və Təhsil nazirlikləri və Dövlət Miqrasiya Xidməti ilə imzalanmış Razılaşmalar əsasında aidiyyəti məlumatların Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına ötürülməsi prosesi çərçivəsində zəruri tədbirlər həyata keçirilmişdir.</p> <p>Cari ildə Elm və Təhsil Nazirliyi və Dövlət Miqrasiya Xidməti ilə Dövlət Statistika Komitəsi arasında inzibati məlumatların inteqrasiyası təmin edilmişdir.</p>

Sıra N-si	Tədbirin adı	İcra müddəti	Görülmüş işlər
	prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması		<p>İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasının Dövlət Statistika Komitəsinin statistik məlumat bazasına “Elektron hökumət” şlüzü vasitəsilə inteqrasiyasını təmin etmək üçün iki qurum arasında mövcud olan razılaşmalar əsasında yeni vahid Razılaşmanın layihəsi Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış və baxılması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmişdir.</p> <p>Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ötürülən məlumatların razılaşmada nəzərdə tutulan məlumatlarla, eyni zamanda hesabat məlumatları ilə eyniliyinin təmin edilməsi məqsədilə müvafiq yoxlama işləri həyata keçirilmişdir.</p> <p>Dövlət İmtahan Mərkəzindən əldə olunan dövlət qulluqçularına dair məlumatlarla dövlət orqanları tərəfindən elektron formada Dövlət Statistika Komitəsinin internet sahifəsində real vaxt rejimində təqdim olunan “Dövlət qulluqçularının sayı və tərkibi haqqında” 3-əmək №-li illik rəsmi statistika hesabatının “Dövlət qulluqçularının cins və yaş qruplarına görə bölgüsü”, “Dövlət qulluqçularının qulluq stajına görə bölgüsü” bölmələrinin göstəricilərinin (cins, yaş, təsnifat üzrə inzibati vəzifə, ixtisas dərəcəsi və qulluq stajı) müqayisəsi həyata keçirilmiş və məlumatlarda fərqlər aşkar olunduqda dəqiqləşmələr aparılmışdır.</p> <p>Ədliyyə Nazirliyi üzrə inteqrasiya ilə bağlı müzakirələr davam etdirilmişdir.</p> <p>Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 fevral tarixli 930 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” əsasında Koreya Statistika Komitəsi ilə birgə həyata keçirilən “İnteqrasiya olunmuş inzibati məlumat bazalarının idarə olunması sisteminin yaradılması” layihəsi çərçivəsində Dövlət Statistika Komitəsində “İnzibati məlumatların idarə olunması sistemi - ADİS” yaradılmışdır. 2022-ci il 16 noyabr tarixində Dövlət Statistika Komitəsində Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və Təhsil nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət İmtahan Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının da iştirakı ilə adı çəkilən informasiya sisteminin təqdimat mərasimi keçirilmişdir.</p>
4.7.	Elektron Hökumət infrastrukturunun təkmilləşdirilməsi və Elektron Hökumət	2020-2022	Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli, 556 nömrəli Qərarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və

Sıra N-si	Tədbirin adı	İcra müddəti	Görülmüş işlər
	İnformasiya Sisteminə qoşulan informasiya sistemləri və ehtiyatlarının sayının artırılması		İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilmiş məlumatlar əsasında ildə bir dəfə may ayının 10-dan gec olmayaraq mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü müvafiq meyarlara uyğun olaraq Komitə tərəfindən təşkil edilir. Eyni zamanda, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması prosedurunda iri sahibkarlıq subyektlərinin iştirakı üçün məhdudiyyət nəzərdə tutulduğundan, dövlət satınalmalarında iştirak etmək üçün sahibkarlıq subyektləri aid olduqları kateqoriyaya dair məlumat almaq və müvafiq tender komissiyalarına təqdim etmək məqsədilə Dövlət Statistika Komitəsinə müraciət edirlər. Prosesin avtomatlaşdırılması məqsədilə "Sahibkarlıq subyektinə ölçüsünə görə aid olduğu kateqoriyaya dair elektron arayışın verilməsi" elektron xidməti yaradılaraq "Dövlət Xidmətlərinin Elektron Reyestri"yə daxil edilmiş və Komitənin rəsmi internet sahifəsində yerləşdirilmişdir.
5.4.	Dövlət orqanlarında kollegial qərarların qəbulu prosedurlarında, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının iştirakının və təmsilçiliyinin genişləndirilməsi	2020-2022	"Biznes statistikasına sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək" tvinninq layihəsinin yekunlarına dair aprel ayında keçirilmiş konfransda Statistika Şurasının üzvləri iştirak etmişlər. Eyni zamanda, Komitənin Elmi-metodoloji şurasında müzakirəyə çıxarılan məsələlərin əhatəsi genişləndirilmiş, beynəlxalq yeniliklər və yerli qanunvericilikdə edilən dəyişikliklərlə bağlı məsələlər müzakirə edilmişdir. 2022-ci ildə Komitənin Elmi-metodoloji şurasının 11 iclasında 45 məsələ müzakirə edilmiş, keçirilmiş iclaslar barədə məlumatlar Komitənin internet sahifəsində yerləşdirilməklə geniş oxucu auditoriyasına çatdırılmışdır.
5.5.	İctimai şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış ictimai şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, ictimai şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi	2020-2022	"Biznes statistikasına sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək" tvinninq layihəsinin yekunlarına dair aprel ayında keçirilmiş konfransda Statistika Şurasının üzvləri iştirak etmişlər. Eyni zamanda, Komitənin Elmi-metodoloji şurasında müzakirəyə çıxarılan məsələlərin əhatəsi genişləndirilmiş, beynəlxalq yeniliklər və yerli qanunvericilikdə edilən dəyişikliklərlə bağlı məsələlər müzakirə edilmişdir. 2022-ci ildə Komitənin Elmi-metodoloji şurasının 11 iclasında 45 məsələ müzakirə edilmiş, keçirilmiş

Sıra N-si	Tədbirin adı	İcra müddəti	Görülmüş işlər
			iclaslar barədə məlumatlar Komitənin internet sahifəsində yerləşdirilməklə geniş oxucu auditoriyasına çatdırılmışdır.
5.6.	Açıq Hökumətin Təşviqinə dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində mütəmadi müzakirələrin keçirilməsi və Platformanın fəaliyyətinin dəstəklənməsi	2020-2022	Statistik məlumat istifadəçiləri üçün müxtəlif mövzular üzrə Dövlət Statistika Komitəsində təşkil olunan görüşlərə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri də dəvət edilmişdir. Eyni zamanda, Platformanın fəaliyyətinin dəstəklənməsində müxtəlif sahələri əhatə edən rəsmi statistika məlumatlarından istifadə zəruriliyini nəzərə alaraq, Dövlət Statistika Komitəsi tərəfindən 2022-ci ildə nəşr edilmiş "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycan rəqəmlərdə", "Azərbaycanın demoqrafik göstəriciləri", "Azərbaycanın sənayesi", "Azərbaycanda tikinti", "Azərbaycanda ticarət", "Azərbaycanın xarici ticarəti", "Azərbaycanda nəqliyyat", "Azərbaycanda telekommunikasiya və poçt", "Azərbaycanda informasiya cəmiyyəti", "Azərbaycanda turizm", "Azərbaycanın kənd təsərrüfatı", "Azərbaycanda təhsil, elm və mədəniyyət", "Azərbaycanda hüquqpozmalar", "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti", "Əmək bazarı", "Yeni iş yerləri" illik statistik məcmuələri, "Azərbaycan - faktlar və rəqəmlər" bukleti və "Statistik infoqrafika" nəşri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə göndərilmişdir.
6.3.	Dövlət qurumlarının rəsmi internet informasiya ehtiyatlarında "Açıq məlumatlar" bölməsinin yaradılması	mütəmadi	Dövlət Statistika Komitəsinin internet sahifəsində "Açıq məlumatlar" bölməsi yaradılmış və statistik məlumatların aktuallaşdırılması mütəmadi olaraq təmin edilmişdir.